



Məmməd Qocayev
professor

Dostoyevskinin “Karamazov qardaşları” romanı dini-fəlsəfi epopeya kimi

(Əvvəlt ötən sayda)


“Əsas insan” və əsərin əsas qəhrəmanı Alyoşa Karamazov

Alyoşa Karamazovu Mitya “əsas insan” adlandırır. Dostoyevski isə onu xadim adlandırmaqla əsərdə onun yerini təyin edir. Yازığının yaradıcılıq məramına görə, gələcəkdə Alyoşa Karamazov əsərin baş qəhrəmanı kimi görünməli və bütün hadisələr onun ətrafında cərəyan etməli idi. Lakin gözlənilməz ölüm yazıçıya bu məqsədini həyata keçirməyə imkan vermədi. Alman mədeniyətşünası Osvald Şpenqler Alyoşa Karamazov haqqında söz açaraq qeyd edir ki, bu obrazın Dostoyevski yaradıcılığında yerini bütün ədəbi təqdim nəzərdən qaçmışdır. Alyoşanın simasında Dostoyevski yeni Məsih obrazı yaratmaq istəmiş və beləliklə də, bu roman ilkin xristianlığın “İncil”ləri kimi, yeni dinin yaradıcılığına çevriləməli idi. Rus tənqidçisi D.Merejkovski qeyd edir ki, romanda Alyoşa yeni dini düşüncəyə çatır, amma yeni dini fəaliyyət isə baş vermir, ona görə ki, bu fəaliyyət üçün rus gerçəkliliyinin özündə hələ şərait yaranmamışdı. Beləliklə, Alyoşa Karamazovu “yeni insan”, yeni qəhrəman, rus xristianlığının yeni həvarisi kimi başa düşmək lazımdır. İvan Karamazov, Raskolnikov, Versilov, Merejkovskinin dediyi kimi, müasir dövrün insanlarıdır. Alyoşa, Zosima isə ən qədim rus dövrünün və eyni zamanda hələ yaranmamış gələcək Rusiyanın insanlarıdır. Bu yeni rus xristianlığını Dostoyevski necə təsəvvür edirdi və bu yeni din necə olmalı idi? Bu suala cavab vermək çətindir. Amma bir şey aydınlaşdır ki, yeni din əski xristianlıqdan fərqli olaraq asketizmdən uzaq, həyata, həyatı nəşəyə daha yaxın olmalı idi. Dostoyevskinin təsviri etdiyi xristianlıq həyat nəşəsinə, həyat sevincini nəinki inkar və yasaq etmir, hətta vacib sayır. Alyoşa da, Zosima da həyatı çox seven və asketizmdən uzaq insanlardır.

Alyoşanı oxuculara təqdim edərək Dostoyevski qeyd edir ki, bu insan, bu cavan oğlan heç də fanatik deyildi, sadəcə olaraq erkən insanpərvər idi. Öz insanpərvəlik xisletinə uyğun gələn həyatı və mənəviyyatı isə o, Zosima atanın şəxsiyyətində gördü və ona görə də öz həyatını monastırla bağladı. Sonra Zosima ata onu monastırından çıxarıb həyata, qardaşlarının yanına göndərəcək və bununla da Alyoşanın dünyəvi həyatı və dünyəvi fəaliyyəti başlayacaqdı. Bu fəaliyyətdə, əlbəttə, Alyoşanın insanpərvərliyi onun karına gələcəkdir. Beləliklə də, onun dini duyuları, Allaha məhəbbəti mütərrəd duyğu olaraq qalmayıb, özünü real həyatı və real insanlarla qarşı məhəbbətdə və qayğıda

göstərəcəkdir. Alyoşa öz mənəviyyatı etibar ilə az qala İsa Məsih səviyyəsinə yüksələcəkdir. Hər halda onun hamiya qarşı dözdümlü olması, heç kəsə, hətta pozğun və mənəviyyatsız atasına belə nifrət etməməsi, insanları qeyd-şərtsiz sevməsi heç də adı insanı xüsusiyyət deyildir. Alyoşanın simasında yeni müsbət qəhrəman, həyatsevər, humanist, sağlam və saf ruhlu bir insan obrazı yaratmaqla Dostoyevski sanki “İdiot” romanında kamil insan yaratmaq istəyində yol verdiyi səhvi düzəltmiş olur. Onun ideal insanı Mışkin ruhi xəstə idi. Alyoşa isə ruhen tamamilə sağlamdır. Amma bununla belə o, heyat nəşəlerinin, bayağı səadətin əsiri olmayıaraq öz misiyasını və idealını insanseverlikdə tapır. Yəni real həyatın tələsinə düşməmək üçün heç də ruhi xəstə, həyatdan təcrid olunmuş güşə-

nə məğrurlar, nə də mütilər olacaq, hamı Allahın övladları kimi bərabər olacaq. Əlbəttə, bu, dini utopiyadan başqa bir şey deyildir. Amma Alyoşanın bu utopik xəyallarında onun gələcək fəaliyyətinin əsas istiqaməti eks olunmuşdur. Bu fəaliyyət əsasən insan qəlbinin təkmilləşdirilməsinə olmuşdur. Dostoyevski hesab edir ki, dəyişməyə və təkmilləşməyə ehtiyacı olan şey heç də ictimai quruluş deyil, insanların qəlbi və ruhudur. Alyoşanın xarakterində dinə xidmət istəyile ictimai fəaliyyət birleşir. Bu heç də o demək deyildir ki, Dostoyevski dini dünyəvi və ictimai məqsədlərə xidmət etdirmək istəyir. Bununla belə, onun dini xristian sosializmini xatırladır, yəni dirlə həyatın vəhdətidir. Əlbəttə, dinin məqsədi heç də ictimai qüsürləri düzəltmək və praqmatik məqsədlərə xidmət etmək deyildir.



nişin olmaq gərək deyil. Alyoşanın varlığında o Karamazov gücü başqa səmət yönəlir. Amma Karamazovlara xas olan bu güclü ehtiras və həyat eşqi onda da vardi. Onun bu daxili gücü və ehtirası sonan ruhi ölməzlilik naminə yaşımağa sərf olunur və bu yolda o, heç bir güzəştə getmir. Əgər o, inansayı ki, ölməzlilik və Allah yoxdur, elə o saatdəcə özünü və bütün həyatını ateizmə və sosializmə həsr edərdi. Beləliklə, Alyoşanın xarakterinin və şəxsiyyətinin əsas xüsusiyyətləri aydınlaşmağa başlayır: bunlar insanseverlik, sağlam vücud və sağlam ruh, realizm və real fəaliyyətdən ibarətdir. Realizm dedikdə, Alyoşanın real həyata bağlılığı, asketizmdən uzaq olması nəzərdə tutulur. Bütün bunlar da onu məhz dinə getirib çıxarıır.

İlkin din, ilkin xristianlıq bəşəriyyətin məhsər duyusundan, dünyanın sonunun gələcəyinə inamdan, yəni fanilik duyusundan yaranmışdır. Dostoyevskinin təbliğ etdiyi din və xristianlıq isə həyat duyusuna, həyat və ölməzlilikə inam hissine söykənir. Allaha və ölməzlilikə inam gətirmiş insan artıq ötəri həvəslerin və bağırı nəşələrin əsiri ola bilməz. Alyoşa qəti şəkildə inanır ki, hamı müqəddəs olacaq, hamı bir-birini sevəcək, nə varlılar, nə yoxsullar,

Amma dinin təbliğ etdiyi mənəvi və ruhi kamilliğ son nəticədə ictimai kamilliğə getirib çıxarmalıdır. Kamil insan qeyri-kamil cəmiyyətə yaşaya bilmez. Ona görə də insanlar sosializmə deyil, İsaya və onun dininə can atmalıdır. Amma bu dinə və İsa mənəviyyatına çatmış insanlar artıq kamil cəmiyyət qurmaya, kamil ictimai münəsibətlərə yaşamaya bilmez. Yeni mənəvi kamilliğə can atmaq özlüyündə ictimai kamilliğə getirib çıxarmalıdır. İnsanlar İsa kimi kamil olmayıncı heç bir kamil cəmiyyətdən səhbət gedə bilmez.

Alyoşanın xarakterinə və dün-yagörüşünə təsir edən eks amillər onu ağır şübhələrə salır. Bir tərəfdən İvanın fəlsəfəsi, digər tərəfdən Zosimanın nəsihətləri onu çıxılmaz vəziyyətə getirib çıxarıır. Çox güman ki, Alyoşanı həyatda hələ çoxlu sayıda çəşqinqılıqlar və səhvələr gözləyir. Həyatdan baş açaqmaq o qədər də asan olmayaq. Mütələq inam üçün həyatdakı aşkar eks faktlara məhəl qoymamaq lazımdır. Əsl inamı heç bir aşkar faktı sarsıtmamalıdır. Məsələn, İsanın meyitini görmüş insanlar bu aşkar faktın əleyhine olaraq yənə də onun dirildiyinə inandılar. Əsl inam budur - aşkar faktın əleyhine olaraq mövcud olan, sönüməyən, yox olmayan inam. Alyoşanın həyatında da belə sarsıcı, onun

inamını az qala yox edəcək fakt vardır. Bu, Zosima atanın nəşinin qoxumasıdır. Hamı əmin idi ki, Zosima ata müqəddəsdir və ona görə də onun nəşini təmiz qalmalıdır. Amma belə olmadı, üfunet bu müqəddəsliyə kölgə saldı. Elə onda da Alyoşanın qəlbində bir etiraz, bir qiyam duyusu baş qaldırdı. O, Allahın əməllərinin ədalətlili olduğuna şübhələndi. Əlbəttə, bu, çox ağır bir sınaq idi. Bu ağır iztirablar Alyoşaya Mityanı unutdurdu. Axi o, indi Mityanın yanında olmalı idi. Əger o, Mityanı unutmasayı, onun yanında olsayıdı, ataq qətli baş verməzdi. Deməli, Alyoşanın inamı zəifləyən kimi onu da günahı ucbatından faciə baş verir. Alyoşa Mityanı unudaraq Rakitinla birlikdə Qruşenkanın yanına gedir. Qruşenkanın isə Alyoşaya qarşı son dərəcə naməhrəm bir qəsdi vardı. Amma hər şey başqa səmət yönəlir. Qruşenka Alyoşanı yoldan çıxarmaq əvəzinə onu bir qardaş kimi sevir. Bu da Alyoşanı xilas edir. O, monastır gələrək Zosima atanın tabutu öündə diz çökür, onun müqəddəs inamı yenidən özünə qaydır.

Burada Alyoşa mürgüləyir və yuxu görür. Yuxuda o, Qalileyani, kasib toyunu, İsanın toyda iştirakını və suyu şərabə döndərək şadlığı davam etdirməsi səhnəni görür. İsayla bu görüş Alyoşa üçün bəşşış idi, mükafat idi, ona görə ki, o, bir qədər əvvəl zavallı Qruşenkanın qəlbini ələ almış və onu xilas etmişdi. Alyoşa çölə çıxır, ulduzlu göylərə sarı boylanır və bir anlığa elə hiss edir ki, hansısa uzaq dünyalardan ona güc gelir, yerlərə gələrən birləşir, onun qəlbində əbədi inam, əbədi sevinc bərqərar olur. Alyoşa diz çökür, göz yaşları içinde torpağı öpür və ayağa qalxır. Şübhələr içinde əzilən zəif bir oğlan metin bir cəngavərə çevrilir. Ona güc və rəqət qəlbinə qayılmış inam idi. Yalnız Allaha iman getirən insana aləm bu qədər gözəl və ecəzar görünə bilər.

Zosima atanın ölümündən sonra Alyoşa monastırda çıxır və onun dünyəvi həyatı başlanır. Alyoşanın dünyəvi həyatı əsərin sonrakı hissələrində təsvir olunmalıdır. Amma Alyoşanın gələcək fəaliyyəti mövcud olan hissələrdən də aydın olur. Bu mənada əsərin sonuncu kitabında təsvir olunan Alyoşanın uşaqlarla münəsibəti və onların arasında apardığı təbliğat səhnəsi vacib yer tutur. Alyoşa uşaqları ölüm ayağında olan zavallı İlyuşanın ətrafında toplaya və ona qarşı uşaqların qəlbində mərhəmət və qayğı hissi oyada bildi. Məsələn, Kolya Krasotkin özünün sosialist ideyalarına rəğbetindən danışır. Alyoşa bu məğrur oğlanın ehtiraslarını öz məhəbbəti gücünə ram edə bildi. Alyoşanın gələcək fəaliyyəti yəqin ki, elə bu yönde, yəni insanların ruhuna və qəlbine yönəlmiş və onların islahı yolunda davam edəcəkdir.

(Ardı var)